

Vaqif Yusifli

Unudulmayan Rasim Kərimli



O, ŞAIİR idi. İndi də şeirləri müğənnilərin oxuduğu mahnlarda səslənir.

*Dünya məndlər dünyasıdır,
Ərənləri min yaşasın.
Sinəsini tufanlara
Gərənləri min yaşasın.*

*Ürəyimin gözüsən,
Söhbətisən, sözüsən.
Sən könlümün özüsən,
Gəzə bilmərəm sansız.*

Düz 25 il bundan önce Rasim Kərimli, mənim çox nadir hallarda rastlaşdığını, amma şeirlərini sevə-sevə oxuduğum bir şair vəfat etdi. Cəmi 64 yaşı vardı.

Bu 25 il ərzində Rasim Kərimli unudulmadı, həmyerliyi və ən yaxın dostu professor Qəzənfər Paşayev onun şeirlərini bir yerə cəm edib 2009-cu ildə "Dözmək olmur ayrıliga" adı ilə kirab kimi çap etdirdi, həmin kitaba səmballı bir ön söz yazdı. Əslində, Qəzənfər müəllim təkcə dostluq missiyasını deyil, həm də bir şairin müasir poeziyada yeri müəyyənləşdirdi.

Rasim Kərimli Tovuzun Düzqırıxlı kəndində dünyaya göz aşmışdı. Tovuzdan nə qədər aşiq və şair yetişib, hamisinin içində bir saz havası yaşıyib, hamısı qoşma, gərayı, təcnisə başlayıb şairliyə. Aşıqlar istəyiblər ki, Hüseyin Bozalqanlı və Mikayıl Azaflı yolunu tutub getsinlər. O, saz-söz mühitində Məmməd İsmayıllı, Məstən Güner kimi ustad şairlər yetişib. İndi İslam Sadiq, Zirəddin Qafarlı, Dəmir Çəşməli kimi şairlər də o təntənəni yaşadılar.

Amma səhəbət Rasim Kərimlidən gedir və mən Rasim Kərimlini bir şair kiomu heç kimlə müqayisə etmədən deyə bilərəm ki, o, bütün ömrü boyu - lap uşaqlıqdan ölümüne qədər - nə sazdan, musiqi aləmin-dən ayrıldı, nə də qoşmadan, gərayıldan...

Rasim Kərimli xalq poeziyasının qanadlarında əsəbiyyata gəlmışdı. Aşıq poeziyasını - Qurbanını, Tufarqanını, Ələsgəri, Bozalqanını əzber bildiyini Qəzənfər müəllim də təsdiq edə bilər. Və Səməd Vurğun, Hüseyin Arifi də çox sevirdi. Bu sevgi təbii idi, həm də onun üçün poeziya məktəbiydi.

Rasim Kərimlinin gəraklı və qoşmaları sadəliyin, təbii deyim tərzinin ən gözəl nümunələriydi desəm, daha doğru olar. Bu baxımdan o, Hüseyin Arif, Zəlimxan Yaquba daha yaxındır. İstər qoşma olsun, istər gəraklı bu şeir növlərinin texnologiyasına bələd olanlar yaxşı bilirlər: birinci misra ilə son misra, şeirin ayrı-ayrı bəndləri arasında fikrin ardıcıl inkişaf konstruksiyası nəzərə çarpmalıdır.

*İnsan qılınc çalsın gərək zülmətə,
Ağiza su alıb susmağa nə var.
Qurdularla cəngə gir hünərinvarsı,
Bülbü'lün səsini kəsməyə nə var.*

Aşıq poeziyasındaki ustadnamələri xatırladan bu qoşmadan Rasim Kərimli janın tələblərinə sadiq qalıb. Rasim Kərimlinin şeirləri hansı mövzuda qələmə alınıb - sualtı bəsit səslənər. Şair üçün mövzu ürəkdən gələn səsləri şeirə çevirməkdir, istər Vətəndən yaz, istər sevgidən, istərsə də güldən-ciçəkdən... ya səni narahat edən bir fikir varsa, ya ayrılıqdan, ya da sənətinə pərəstiş etdiyin bir insandan... təki orta-da ürəklə beynin vəhdəti əks olunan şeir yaransın.

Məsələ ondadır ki, lap dönə-dönə işlənən mövzulardan da fərqlə-nə biləsən Onun bu adda bir gəraklısı bar: "Nə ləzzəti"... Bu gəraklı-da həyat eşqi, ucalıq eşqi tərənnüm olunur.

*Dağa çıxdın, zirvəsinə
Çatmadınsa nə ləzzəti.
Gül-çiçəyin dalğasında
Batmadınsa nə ləzzəti.*

Mükəmməl gəraklıdır. Rasim Kərimlinin bütü qoşma və gəraklılarını oxudum, demək olar ki, dilinin, ifadə tərzinin səlisliyi, xalqdan - eldən-obadan gələn söz və ifadələrin şirinliyi fitri bir keyfiyyətdir, - deyirəm.

Rasim Kərimlinin itabına ön söz yanan Qəzənfər Paşayev söyləyir ki, bir neçə musiqi alətlərində, çalan Rasim Kərimli milli musiqimizin bilicilərindən idi. Onun evinə Qazaxdan, Tovuzdan, Borçalıdan aşıqlar gələrdi.

Hüseyin Arif gələrdi, İ.Tapdıq gələrdi, Zəlimxan gələrdi. Səhərəcən saz çalardılar, şeirlər oxuyardılar. Qəzənfər Paşayev neçə dəfə bunun çahidi olub. Elə bir konsert (Dövlər tədbirləri daxil olmaqla), elə bir şənlik, elə bir toy olmazdı ki, Rasim Kərimlinin sözlərinə yazılmış mahnilər oxunmasın. Baxın:

*Dünya məndlər dünyası
Ərənləri min yaşasın.
Sinəsini tufanlara
Gərənləri min yaşasın.*

Bu mahnilər 40 il yaxındı ki, müğənnilərin repertuarında səslənir. Rasim Kərimlinin şeirlərinə xas olan bu xüsusiyyəti nəzərdən qaçırmayaq. Onun şeir dili sanki musiqi layları üzərində köklənib. Şeirlə musiqinin birliyi isə sözün emosional həddinə yol açır xüsusilə, sevgi şeirlərində:

*Sevda dolu bir çiçəyəm,
Ürəyində bitir məni.
İlqarımı dönük çıxsam,
Həmişəlik itir məni.*

Rasim Kərimlinin təkcə gözəllik, xalq ruhunu tərənnüm edən şair kimi tanımaq məhdudluq olardı. O, cəmiyyətdə, yaşadığı mühitdə qarşılaşıldığı mənfiliklərə, neqativ hallara öz etiraz səsini ucaldırdı.

*"Qoşmadan uzaqlaş" - deyirlər mənə,
Bilmirlər ağzımın dadi qoşmadır.
Dağlardan süzülən bir şəlalədir,
Özü can dərmanı, adı qoşmadır.*

*"Ruhani", "ovşarı", "Misri" çaldıran
Nərəsi şahları taxtdan saldıran,
Qıratın nalından alov qaldıran,
Susdurən yamancı, yadi qoşmadır.*

Bu şeiri heç də qoşmanı müdafiə kimi dəyərləndirməyək. Qoşmanın (təbii ki, əsl qoşmanın) müdafiəyə ehtiyacı qox. Əsas məsələ, "qoşmadan uzaqlaş" deyənlərə qınaqdır.

Rasim Kərimli xeyli satirik şeirlərin də müəllifidir və o, məhz qoş-

ma və gəraklı ilə şikayət və etirazçı mövqeyində dayanır.

*Alçaqlar ucalıb, ucalar enib,
Məhəbbət məhv olub, sədaqət sönüb.
Hamı ac aslana, ac qurda dönüb.
Heç kimə etibar bağlamaq olmur.*

*Qanqaldan qıymətsiz olub qızulgül,
Şərçənən əlinə su töküür bülbü'l
Bu dərddən od tutub alışır könül,
Haqsızı haqq ilə dağlamaq olmur.*

Rasim Kərimli bu fani dünyadan 64 yaşında köçdü. ("Aparmağa yarayırsan Ancaq şirin canı dünya")

Amma şeiri də yaşayırsa, ölüm deyil bu. Bircə şeiri yox, onlarla şeiri yaşayan Rasim Kərimli unudulmayırlar...

dal t.- 2021.- 4 dekabr.- S.6.